

F. S. MİRZƏYEV

Heydər Əliyev adına AAHM

XÜSUSİ ŞƏRAİTLƏRDƏ MÜDAFİƏ DÖYÜŞ FƏALİYYƏTLƏRİNİN APARILMASI

Məqalədə dağılıq və dağılıq-meşəlik ərazilərdə müdafia döyüşündə əməliyyatların hazırlanması və aparılması zamanı artilleriyanın döyüş tətbiqinə təsir edən faktorlar və onların həlli yolları açıqlanır.

Məlumdur ki, Ermənistən ölkəmizin ərazisinin 20% -ni işğal etmişdir. İşğal olunmuş bu ərazilərin əsas hissəsi dağılıq və dağılıq-meşəlikdir. Son dövr mühərbiələrinin analizindən (Yuqoslaviya, Qarabağ, Çeçenistan və s.) alınır ki, dağılıq ərazilərdə aparılan mühərbiələrin xarakteri, icra metodları və qoyulan tələblər düzənliliyi nisbətən fərqlidir, yəni dağılıq və dağılıq-meşəlik ərazilərdə mühərbiə aparmaq daha çətin və ağırdır. Dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün istənilən şəraitdə döyüş aparmağı bacarmalı və daima döyüşə hazır olmaq tələb olunur [1].

Odur ki, dağılıq və dağılıq-meşəlik şəraitində döyüşdə müdafia zamanı artilleriyanın tətbiqi əməliyyatlarının hazırlanması və icrası zamanı aşağıdakı şərtlər nəzərə alınır:

- düşmən hücumunun mümkün istiqamətlərinin müxtəlifliyi;
- düşmən obyektlərinin yüksəkliyinə əks yamaclarında yerləşməsi (yarganlarda və digər örtülü yerlərdə) və kəşfiyyat aparılmasının çətinləşməsi;
- radiolokasiya və səs kəşfiyyati vasitələrinin tətbiqin mürəkkəblişməsi;
- döyüş düzülüşünə açılma üçün münasib yolların, rayonların məhdud sayıda olması və manevr keçirməyin çətinləşməsi;
- atış sistemini çətinləşdirən ölü sahələrin və gizli yaxınlaşma yollarının çoxluğu;
- dağ sürüşmələrinin və axınlarının yaranmasının mümkünliyi;
- ərazidə mühəndis qurğularının istifadəsinini çətinləşdirən daşlı quruntun çoxluq təşkil etməsi;
- dərin vadilərdə zəhərləyici maddələrin durğunluğunun uzunmüddətliyi;
- radiorabitə vasitələrinin işinə dağların ekranlaşdırıcı təsiri.

Dağılıq ərazilərdə mühərbiəda müdafia zamanı korpus artilleriyanının böyük hissəsi birinci eşalon briqadalarına və taborlarına verilir. Mühüm istiqamətlərdə müdafia olunan briqada da haubitsa və reaktiv artilleriyanın üstünlük təşkil etdiyi korpus artilleriya qrupları yaradıla bilər.

Müdafia zamanı tanklara tətbiq oluna bilmə istiqamətlərində birinci eşalonun briqadalarında tank əleyhina ehtiyatlar yaradılır. Cəbhə üzrə manevr üçün yollar olmadıqda tank təhlükəsinə qarşı bütün istiqamətlərdə korpusun tank əleyhina ehtiyatları yaradıla bilər.

Briqada artilleriyanının bir hissəsi örtülü atış mövqelərindən artilleriya atəsi ilə tələf edilməyən hədəflər üzrə düzünlə tuşlama atışında istifadə edilir. Düzünlə tuşlama atış üçün ayrılmış topcların və tank əleyhina idarə olunan raket (TƏİR) qurğularını müxtalif yüksəkliklərdə və müdafiənin dərinliyində eşalonlaşmaqla elə yerləşdirirlər ki, müdafiənin ön xətti qarşısında və dərinliyində cinah və çarpaz atışlərin aparılması təmin edilsin.

Artilleriyanın atış sistemi yaradıldıqda əsas diqqət düşmənin canlı qüvvə və atış vasitələrinin ön xətti qarşısında, müdafia rayonlarının cinahlarında və dayaq məntəqələri arasındaki aralıqlarda, yüksəkliklərin əks yamaclarında, vadilərdə və digər örtülü yerlərdə tələfəti üçün atəşin hazırlanmasına, eləcə də cəbhədən tələfətə məruz qalmayan fəzaların qapanması üçün çoxpilləli cinah və çarpaz atışın yaradılmasına yönəldilir.

Düşmənin yüksəkliklərin əks yamaclarında, yarganlarda və ya digər örtülü yerlərdə, həmçinin, dayaq məntəqələrinin arasındaki aralıqlarda tələfəti üçün daha çox haubitsalı

artilleriyanın ve minaatanların atası tətbiq edilir. Minaatanlarla mübarizəyə minaatan bölməlerin cəlb edilməsi daha məqsədə uyğundur. Bu onunla izah olunur ki, lüləli artilleriyanın lüləsinin qalxma bucaqları məhtiddür və minaatan bölmələri yamacların eks tərəfində, dərələrdə və yarğanlarda yerləşdirmək mümkünündür. Bundan əlavə lüləli artilleriya daha vacib taktiki tənzinslərin həlli ilə cəlb edilir.

Komanda-müşahide ve müşahide məntəqələrini elə yerləşdirirlər ki, bütün təhlükəli istiqamətlərə, xüsusi ilə yaxın həndəvərə baxış təmin edilsin. Ön və yan müşahide məntəqələrindən geniş istifadə olunur [2].

Düşmanın hücumu üçün münasib olan istiqamətlər yollar, dərələrdən çıxışlar, cıçırular və çaylardan münasib keçidi, eləcə da komanda yüksəkliklərinə, aşırımlara, tunellərə, müdafiənin nəinki cəbhə önlə, həm də dörənliyindəki yollar şəbəkəsi, artilleriyinin atəş ilə qapadılır. Bundan əlavə onların distansiyadan minalanması nəzərdə tutulur. Artilleriyinin atəş, həmcinin, düşmanın hava desantlarının çıxarılması ehtimal olunan rayonlar və yandan ötüb keçən dəstələrin hərəkat yolları üzrə hazırlanır.

Hümüç eden düşmeni yakınlaşma yollarında tâlîfatı artilleriyanın atesi ile ilk növbədə yollar şəbəkəsində, dar vadilərdə, aşırımlarda, keçidlərdə, eləcə də körpülərdə, dərələrdə və sildirilməldə həyata keçirilir.

Düşmənin müdafiənin dərinliyinə soxuluğu halda artilleriya, komanda yüksəksliklərini və hətta tam mühəsirədə olan digər mühüm obyektləri əldə saxlayan ümumqoşun hissələrini (bölmələrini) himayə edir, düşmən ehtiyatlarının yaxınlaşmasına və hissələrin (bölmələrin) cinahları keçməsinə yol vermir.

Artilleriya bölmələrinin dağlıq və dağlıq-meşəlik ərazilərdə döyüşünə aşağıdakı amillər təsir göstərir:

- 1.Ərazilərin kəsişkənliyi, çətin keçilən təbii maneələrin olması, yolların məhdudluğu və onlarla hərəkət etmənin çətinliyi;
  - 2.Bölmələrin döyüş düzülüşünə açılmasında yerlərin azlığı və həcmələrinin kiçik olması;
  - 3.Torpaq möhkəm olduğundan mövqelərin mühəndis qurulmasının olan çətinliklər;
  - 4.Dağların ekranlayıcı təsirinin radiostansiyaların və radiolokasiya stansiyaların işinə mənfi təsiri;

5.Zəif inkişaf etmiş geodeziya şəbəkəsi, topoqrafiya xəritlərinin dəqiqliyinin az olması. Dağılıq şəraitində döyüş əməliyyatlarının aparılmasına havanın sutka ərzində tez-tez dəyişməsi önəmlü təsisi göstərir. Dağılıq ərazinin xüsusiyyətləri atış mövqelərinin, komanda-müşahidə məntəqələrinin yerlərinin seçilməsinin çətinləşdirir, artilleriya bölmələrinin və onların atışının manevar imkanlarınının mahdudiyyətdir, həmçinin, kaşifiyyatın aparılmasına, atışın aparılmasına hazırlaşma təsullarına və atışın topogeodezik hazırlığına təsir göstərir.

Dağılış şəraitdə mühəndis təminatının tapşırıqlarının həcmi və mürəkkəbliyi nəzərə çarpacaq dərəcədə artır, atəş mövqelərinin qurulması üzrə işlərin effektivliyi azalır, mühəndis texnikasının tətbiqi imkanları məhdudlaşır.

Maddi-techniki təminat yollarının demək olar ki, olmadığı və ya məhdud olduğu şəraitdə atəş mövqelerinə mərmillerin çatdırılmasının mürkkəbliyi və yanacağın böyük məsrafi ilə səciyyələnir.

Ataş bölmelerini batareyaların, taqım-taqım ve top-top bir neçə ataş mövqeyində və müxtəlif səviyyələrdə və ya divizion bir ataş mövqeyində yerləşərək ataş təpşiqlarını yerinə yetirməyi, dağılıq şəraitdə örtlük mövqeyindən ataş aparmağı, hamçinin, düzüntü tuşlama ilə, manevr etməyə və topları ilə sürütülməyə hazırlamışlardır.

Beləliklə, dağlıq ərazidə 85 mm-lik topların böyük əksəriyyətini düzünlə atış üçün tədbiq etmək daha məqsədə uyğun olardı.

Düzunge tuşlama atesi apılan topların effektivliğini artırmak ve onların sıradan çırılçıplaklılığı için səhra fortifikasiya qurğularının quraşdırılması, maskalanma tədbirləri böyük əmək kəsb edir.

Meşə şərində müdafiə zamanı korpus artilleriyasının böyük hissəsi birinci eşalonun briqadalarına (taborlarına) verilir və daha çox düzünlə tuşlama atışından istifadə olunur.

Humanitárius elmlé

Daha mühüm istiqamətlərdə müdafiə olunan korpusda, onun artilleriya qrupu yaradıla bilər. Tank əleyhinə ettiyatlar öz tərkibinə görə adı şəraitdə olduğundan az ola bilər. Müdafiə etmək üçün əsaslı tətbiqələr:

Müdafiədə amaliyyatların aparılmasına hazırlaşarkən mövqə rayonlarının (ataş mövqeləri rayonlarının) və yerdiyi şəhər marşrutlarının seçilməsi üçün ərazinin diqqatlı öyrənilməsi; hərəkətin nizamlanması və şəxsi heyətin istiqamətləndirilməsi, xüsusiələr da yağılış havada növbətçi dərticinən ayrılmış; maşınların yüksəldilmiş keçid vəsaitləri ilə komplektləşdirilməsi; meşə yanğınlarının söndürüləməsi üçün bölmələrin (komandaların) təyin edilməsi; bölmələrin meşə dağıntılarının dəf etməyə hazırlanması; bölmələrin mühafizə və müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur.

Artilleriyanın atış sistemi ve tank eleyhine müdafia sistemi elə hesablanıla ilə yardımçıdır. Artilleriyanın atış sistemi əsasında gücləndirilməsi nəzərdə tutulur. Artilleriyanın atış sistemi və tank eleyhine müdafia sistemi elə hesablanıla ilə yardımçıdır ki, bütün yollar, batığlılaşmış sahələrdəki cıçırlar və keçidlər, müdafia xəttinin yaxınlığında və müdafia zolağının (sahəsinin) darinliyindəki manecələr artilleriya atışı ilə örtülsün. Artilleriyanın atışları düşmənin gözənlənilənənəsənəzərbə istiqamətinə, ön xəttə yaxın, uzaq sərhədlərinəndəki ayrı-ayrı sahələri və yolların (cıçırların) kasısmalarını nazadatda saxlamaq üçün hazırlanır.

Düşmənin, xüsusi olun tanklarının daha çox ehtimal olunan hücum istiqamətlərində meşə talalarına və ciğirlərə çıxması ilə yüksək dəqiqiliyi döyüş sursatı ilə zərər-vurma zonaları (zolaqları), dörgün və hərəkəti araksıma atəşləri hazırlanır. Tank əleyhinə idarəolunan rakət bölmələri daha çox rakətlerin ciğirlər və ağac kasıntıları boyunca meşə talalarından buraxılması üçün tətbiq edilir.

Atas mövqeləri üçün meşənin kənarları və meşədəki talalar seçilir. Ehtiyac olduqda atəş və müşahidə sektorları təmizlənir.

Müşahide məntəqələri ağaclarда və xüsusi tikilmiş qüllələrdə hazırlanara bilər. Artilleriya kəşfiyyatı bölmələrinin müşahide məntəqələrini hündürlük və dərinliyə görə eşelonlaşdırmaqla, ölü sahərləri nəzərə almaqla seçirlər [2].

Meşəlik ərazilərdə döyüş fəaliyyəti göstərdikdə mühəndis təminatının xüsusiyyətləri çətin keçilən ərazilərdə böyük qabaritlı texnikalar üçün keçidlərin açılmasından, birləşmələrin (bölmələrin) açılması üçün rayonların tamizanmasından, tutulmuş rayonun daxilində və oradan çıxmış üçün əlavə manevr yollarının hazırlanmasından, məvqə rayonlarının və atəş məvqələri rayonlarının yaxınılığında maneşlərin qurulmasından, meşə yanğınları ilə mübarizə üzrə tədbirlərin keçirilməsindən ibarətdir.

Dağlıq və ya dağlıq-meşəlik şəraitdə artilleriya bölmələrinəndəki sürücülərin hazırlığı xüsusi diqqət tələb edir. Sürücülərin və sürücü-mexaniklərin hazırlığında ensiz dağ yollarında maşınların idarəetmə qaydalarına, dağ körpüllerinin keçilməsinə, eniş və yoxuşlarda maşınların yedəkda aparılmasının xüsusiyyətlərinə diqqət yetirmək lazımdır.

## NOTICE

Dağlıq və dağlıq-məşə şəraitdə döyüş əməliyyatlarının aparılmasında artilleriya bölmələrinin komandirləri əməliyyatlarının təşkili və bölmələrin idarə olunması sahəsində yaxşı bacarığa malik olmalı, hərçinin, atış və atəşin idarə ediləcək əsərlərinə tam yiyələnməli, döyüşün hərəkəflə təminatını bacarıqla təşkil etməli və ümumqosnə bölmələri ilə fasiləsiz qarşılıqlı əlaqədə olmalıdırlar. Nəzərə almaq lazımdır ki, dağlıq və dağlıq-məşə şəraitində bölmələrin idarə olunması onların müştəqil fəaliyyətini nəzərə almaqla heyata keçirilir, bütün səviyyələrdə komandirlərin yaradıcılığı və təşəbbüskarlığı böyük əhəmiyyətli kəsb edir.

ƏDƏBİYYAT

- 1.Raket ve artilleriya qosunlarının taktiki fealiyyatları üzre döyüş talimatı. 2-ci hissə (Divizyon, batareya, taqım, top). Bakı: 2017.  
2.Artilleriya kəşfiyyat bölmələrinin döyüş işinə dair talimat. Bakı: 2015.